

## İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1	2	3
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum həddi	<b>XXX</b>	<b>XXX</b>
a) təminatlı kredit tələbi üzrə (%)	<b>maks. 25%</b>	16.00
b) təminatlı kredit tələbi üzrə (%)	<b>maks. 10%</b>	8.71
c) təminatlı və təminatlı olmayan məcmu kredit tələbi üzrə (%)	<b>maks. 25%</b>	0.00
d) Təminatı qismində bu Qaydanın 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərində müəyyən edilmiş təminat növləri istisna olmaqla bu Qaydanın 5.3-cü bəndində qeyd edilmiş digər təminat növləri çıxış edən kredit tələbi üzrə kredit riskinin maksimum miqdarı (kredit tələbinin təmin olunmuş hissəsi bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq azaldılmadan)	<b>maks. 20%</b>	0.60
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə (%)	<b>maks. 15%</b>	XXX
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	<b>XXX</b>	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	<b>maks. 7%</b>	6.97
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	<b>maks. 30%</b>	7.31
2. Bankın iri kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	<b>maks. 8 dəfə</b>	0.16
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	<b>maks. 20%</b>	3.00
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	<b>maks. 10%</b>	0.00
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	<b>maks. 3%</b>	0.33
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	<b>XXX</b>	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	<b>maks. 10%</b>	0.00
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	<b>maks. 40%</b>	0.00
5. Ani likvidlik əmsalı (%)	<b>min. 30%</b>	52.80
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	<b>min. 5%</b>	7.84
	<b>min. 5.5%</b>	
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	<b>min. 10%</b>	13.13
	<b>min. 11%</b>	
8. Leverage əmsalı (%)	<b>min. 4%</b>	5.31
	<b>min. 5%</b>	
9. Sərbəst dövrəli valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	<b>maks. 20%</b>	2.24
10. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	<b>maks. 15%</b>	0.07
11. Minimum məcmu kapital tələbi (min. AZN)	<b>50 000</b>	93404.52

## B. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

1	2
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinin maksimum məbləği	<b>XXX</b>
a) təminatlı kredit tələbi	8925.56
b) təminatlı kredit tələbi	4858.51
c) təminatlı və təminatlı olmayan məcmu kredit tələbləri üzrə	8925.56
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi	0.00
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum məbləği	<b>XXX</b>
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi	3889.54
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri	4075.84
2. Bankın iri kreditlərinin cəmi	<b>X</b>
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	2799.80
a) onlar hüquqi şəxs olduqda (birinə)	0.00
b) onlar fiziki şəxs olduqda (birinə)	308.45
3.1. Məqsədli ehtiyatlar çıxılmaqla aidiyyəti şəxslərə verilmiş kreditlər	2783.88
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) investisiyaların maksimum məbləği	<b>XXX</b>
a) bir hüquqi şəxsin kapitalla investisiya	0.00
b) digər hüquqi şəxslərin kapitallarına məcmu investisiyalar	<b>0.00</b>
5. Sərbəst dövrəli valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	2095.18
6. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	61.72